

ISSN-0207-4710

# GÖYERCİN



Söz: Rafiq Yusifoğlu  
Bestə: Rəşid Şəfəq

## MƏN MƏKTƏBƏ GEDİRƏM

Mən məktəbə gedirəm,  
Təptəzə dostlarım var.  
Çantamda dəftər, kitab,  
Ürəyimdə arzular.

Mən məktəbə gedirəm,  
Güç gəlir qollarıma.  
Mənim ilk müəllimim  
Göz dikib yollarıma.

Mən məktəbə gedirəm,  
Sevinir, ellər gülür.  
Qanadım yoxdur uçam,  
Əlimdə güllər gülür.

Mən məktəbə gedirəm,  
Ah çəkir yoldan ötən.  
Övladların boy atır,  
Gözlərin aydın, Vətən!

*Allegro-moderato*

mf duet

1. Mən mak-ta-ba ge-di-ram,  
tap-ta-zə dost-la-rum var.  
Çan-tam-də daf-tar, ki-tab,  
ü-ra-yim-da ar-zu-lar

Soprano: Mən mak-ta-ba ge-di-ram.

Alto: Ba-xır har yol-dan ö-tən.

öv-lad-la-rin a-tur boy,  
göz-la-rin ay-dın, Və-tən!

(2001)



# RAFIQ YUSIFOĞLU

## SEHRLİ FIRFIRA

Bizim bu Yer küresi  
Gecə-gündüz firlanır.  
Gah bu üzü nurlanır,  
Gah o üzü nurlanır...

Güneşin şefəqləri  
Onu bələyir zərə...  
Gözümüzü oxşayır  
Neçə gözəl mənzərə...

Uca-uca dağları,  
Çiçəkli yamacı var.  
Qoynunda hər bir dərdin  
Dərmanı, əlacı var.

Nəhəng okeanları,  
Gölləri göz oxşayır.  
Dənizində, çayında  
Hər cür balıq yaşayır.

Yamacında, düzündə  
Açıq əlvən çiçəklər.  
O yan, bu yana ucur  
Arılar, kəpənəklər...

Göz oxşayır, çəmənlər,  
Zümrüt donlu meşələr.  
Ətir saçır dörd yana  
Nərgizlər, bənövşələr...

Bülbüller oxuyanda,  
Adamın gedir huşu...  
Dünya necə saxlayır  
Bu qədər gözəl quşu?!

Ucan güle benzeyir,  
Qırqovul, kəklik, turac...  
Ceyran, cüyür qaçanda  
Sevinir dərə, yamac...

Şəlalələr oxuyur,  
Çaylar kükreyir, daşır...  
Sevimli dünyamiza  
Gözəllik çox yaraşır.



Çiçəyində, otunda  
Hər dərdin dəvəsi var.  
Bizi yaşıtmak üçün  
Suyu var, havası var.

Yer bizim anamızdı,  
Təbəssümü çiçəkdi.  
Yerin yerini bilək,  
O, kainatda təkdi...

Sünbülli zəmili, Meyvəsi, tərəvezisi...  
Bizim Yer kürəsinin  
Deyin, varmı əvəzi?

Könlünə xoş eləyər  
Ona könül bağlamaq.  
Hamımızın borcudu  
Yeri təmiz saxlamaq.

O, təzə don geyinib,  
Dəyişdikcə fəsillər.  
Qoynunda məskən salıb,  
Neçə-neçə nəsillər.

Min ildi, milyon ildi  
Fırlanmağı da sirdi.  
Bizi yaşıtmak üçün  
O, əsirdi, yesirdi...

Onun hər imkanı var  
Bizi xoşbəxt eləsin.  
Yerin isti qoynunda  
Öz yeri var hər kəsin...

Əgər anamız Yeri  
Yoluxdursaq virusa.  
Qoynunda həyat sönər,  
Nəgməkar quşlar susar.

Kim burda yaşayırsa,  
Çox xoşbəxti,  
bəxti var.  
Qoynunda ola bilib,  
Hamı xoşbəxt,  
bəxtiyar...

Unutmayın, adamlar,  
Bu sehrli firfira,  
Hamımızı tərk edib,  
Döne bilər sıfıra...

## DALĞA YELPIKLƏR

Yayda əsəndə  
Cənub küləyi,  
Yandırıb yaxır  
Otu, çiçəyi...

Nəsə çatışmir  
Sanki havada.  
Birtəhər olur  
Bürküdən adam...

Xəzri əsəndə  
Xoş nəfəs gəlir.  
Ürəyimizə  
Min həvəs gəlir.

Oy, bu dənizdə  
Nə çox dalğa var!  
Yelpiyə dönüb  
Ağ-ağ dalğalar!

Bəyaz dalğalar  
Sərinlik yayır...  
Gözəlləşdirir  
Elə bil yayı...

Külək dənizi  
Gətirir coşa!  
Hər dalga dönür  
Bir nəhəng quşa!

Sərin havanı  
Bize yetirir.  
Qanadlarında  
Həyat gətirir...



## KƏPƏNƏK MUZEYİNDE

Yaşadığım şəhərdə  
Kəpənək muzeyi var.  
Atam dedi: – Babanı,  
Fateh, sən ora apar!

Kəpənək muzeyinə  
Getdim babamla birgə.  
Növbə gözləyirdilər  
Adamlar cərgə-cərgə...

Ora-bura uçusan  
Kəpənəklər qəşəngdi.  
Onların qanadları  
Gör necə rəngbərəngdi...

Biz də bir az gözləyib,  
Axır muzeyə girdik...  
Burdakı çiçəkləri,  
Kəpənəkləri gördük...


Babam dedi: – Ay bala,  
Tamam düşdüm həvəsdən.  
Burda kəpənəyi də  
Saxlayırlar qəfəsdə...

Qayıt gəl kəndimizə,  
Gedək çölə-çəmənə.  
Əsl kəpənəkləri  
Göstərərəm mən sənə..

Heç bilirsən kəndimiz  
Necə gözəl, qəşəngdi?!  
Kəpənəyin məskəni  
Çəməndi,bicənəkdidi...



# NAĞIL VAXTI



## QORXUDAN BƏRƏLƏN GÖZLƏR

*Əfqan nağılı*

Məşədə bir pələng yaşayırıd. Onun bir meymun dostu, sirdası var idi. Bir dəfə pələng nə iş üçünsə evini tərk edib getməli oldu. O, meymuna bərk-bərk tapşırdı:

- Gəl bu evin keşiyini çək, mən qayıdınca ora heç kəsi buraxma!

Pələng getdi. Birdən həmin əraziyə bir tülkü ailəsi gəldi. Tülkülər ətrafa müştəri gözü ilə baxdır, ora-bura qaçırlar. Balaları da onlara qosıldı. Bu gözəl ərazini tülkülər çox bəyəndilər və orada məskən salıb yaşamaq qərarına gəldilər.

Bunu görən meymun çağırılmış qonaqlara yaxınlaşmış soruşdu:

- Siz niyə burda dayanmışınız? Bu ərazinin sahibi pələngdir. Tez çıxıb gedin. Yoxsa o, qayıdıb sizi burda görse, çox pis olacaq.

Tülkülər heç vəclərinə də almadılar. Açıqlı-acıqlı meymuna dedilər:

- Səsini kəs, axmağın biri axmaq! Bu ərazi bizim atamızın idi və onun ölümündən sonra bize miras qalıb. Boş-boş danışma, get öz işinin dalınca.

Bu sözləri eşidən tülkü dinmədi. Öz-özünə dedi ki, əshi, mənim nə işimə qalıb. Açıqlı pələng gələndə özləri ona cavab verərlər.

Vəziyyətin gərginliyini anlayan ana tülkü vahimələndi və ata tülküyə dedi:

- Gəl pələng qayıtmamış burdan çıxıb gedək. O, çox güclü və qəddardı. Getməsək, bizim üçün çox pis olacaq.

Ata tülkü lovğalandı:

- Ay arvad, sakit ol, qorxma! Pələng gələndə nə etmək lazımlı olduğunu özün görəcəksən.

Elə bu vaxt pələng qayıtdı. Meymun tez onun qabağına qaçıb olanları danişdı. Pələng meymuna qulaq asıb fikrə getdi. Düşündü ki, meymun çəşib. Bu sözləri deyən tülkü deyilmiş. Axı hansı ağıllı, hiyləgər tülkü pələngin yuvasında yaşamağa cəsarət edə bilər?

Meymun and-aman elədi ki, qətiyyən yalan danişmir. Tülküləri öz gözləri ilə görüb. Sonra əlavə elədi ki, məgər mən o qədər qanmazam ki, tülkü ilə başqa heyvanı bir-birindən fərqləndirə bilməyim?

Pələng qorxa-qorxa dedi:

- Sən heç nə dediyinin fərqindəsən? Mən qətiyyən inanmaram ki, hansısa tülkü özünü belə cəsarətli aparsın.

Pələngin meymunla söhbətləşə-söhbətləşə gəldiyini görən ata tülkü öz arvadına dedi:

- Pələng yaxınlaşanda balalarımızı məcbur elə ki, ağlaya-ağlaya desinlər ki, ana, acmışıq, bize təzə pələng əti ver yeyək.



Pələng yaxınlaşanda tülkü balaları ağlamağa başladılar. Ata tülkü soruşdu:

- Ay arvad, bu uşaqlar niyə ağlaşırlar?

- Onlar acıclar, pələng əti isteyirlər, - ana tülkü dedi.

Ata tülkü özünü təəccübənən kimi göstərib dedi:

- Məgər ətimiz qurtarıb ki? Axı mən dünən bir pələng ovlayıb gətirmişdim?

- Ət qalmağına qalır, ancaq onlar köhnə yox, təzə ət isteyirlər.

Tülkü lovğa-lovğa dedi:

- Qoy onda bir az gözləsinlər. İndicə yanımıza böyük bir pələng gələcək. Onu öldürərəm, balalarımız doyunca təzə ət yeyərlər.

Bu sözləri eşidən pələng qorxudan tir-tir əsdi və qaçmağa başladı. Uzun müd-dət daldalandığı yerdə özünə gələ bilmədi. Meymun qaça-qaça onun yanına gəlib dedi:

- Sən başa düşmürsən ki, tülkü səni aldadır? Gəl gedək, onun dərsini ver!

Ana tülkü pələnglə meymunun yaxınlaşdığını görüb balalarını məcbur elədi ki, ağlaşınlar.

Ata tülkü bərkdən dedi:

- Ay arvad, onlara de ki, ağlamasınlar. Köhnə dostum meymundan xahiş eləmişəm ki, pələngi tovlayıb yanımıza gətirsin. Bax odur, gəlirlər.

Bu sözləri eşidən pələngin gözləri bərəldi, tükləri biz-biz oldu. O, vahimə içində uzaqlara, lap uzaqlara qaçıb getdi və bir də bu yerlərə qayıtmadı. Tülkü isə öz ailəsi ilə bu gözəl, axar-baxarlı yerdə yaşamağa başladı.

**Tərcümə edəni: R.Y.Əliyev**